

Azərbaycan Coğrafiyası Fənni Üzrə İmtahan Sualları

- 1 : Azərbaycan Respublikası ərazisinin formalaşmasının ilkin mərhələləri
2. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması
3. Azərbaycan 68 il, 11 ay, 7 gün Rusiya tərkibində.
4. Müstəqil Azərbaycan Respublikasının yaranması.
5. Müasir Azərbaycan Respublikası Dünya xəritəsində.
6. Azərbaycan Respublikası ərazisinin geoloji və tektonik quruluşu.
8. Azərbaycan Respublikası iqliminin qısa şərh.
9. Azərbaycan Respublikasının hidroqrafiyası, torpaq-bitki örtüyü, heyvanat aləmi, rekreasiya şəraiti.
10. Azərbaycan Respublikasının təbii sərvətləri.
11. Əhali haqqında ümumi məlumat.
- 12 Respublika əhalisinin dinamik inkişafı, təbii artımı, orta sıxlığı, miqrasiyası.
13. Azərbaycan uzun ömürlülər diyarı kimi.
14. Əhalinin tərkibi, yaş, etnik, cinsi, dini strukturu.
15. Şəhər-kənd əhalisi, urbanizasiya və əmək ehtiyatlarından istifadə.
- 16: “Azərbaycan Respublikası təsərrüfatının strukturu.”
17. Azərbaycan Respublikasında yanacaq-energetika kompleksinin inkişaf tarixindən.
18. Yanacaq –energetika kompleksi.
19. “Əsrin müqaviləsi”.
20. Azərbaycan Respublikasında təbii qaz sənayesinin inkişafı.

- 21. Dağ-mədən sənayesi**
- 22. Metallurgiya kompleksinin inkişafı və yerləşdirilməsi**
- 23. Əlvan metallurgiyanın inkişafı və yerləşdirilməsi**
- 24. Maşınqayırma kompleksinin inkişafı və yerləşdirilməsi**
- 25. Metallurgiya və maşınlar kompleksinin gələcək inkişafı və ekoloji durum**
- 26. Kimya sənaye komplekslərin inkişafı və ərazi təşkilinin yerləşdirilmə prinsipləri**
- 27. Kimya kompleksinin inkişafı və ərazi təşkili**
- 28. Respublikada neft-kimya sahəsinin inkişafı və ərazi təşkili**
- 29. Respublikada tikinti materialları istehsalı sahəsinin inkişafı və ərazi təşkili**
- 30. Meşə materialları istehsalı kompleksinin inkişafı və ərazi təşkili**
- 31. Xalq istehlakı malları istehsalı sahəsinin rolu, əhəmiyyəti, inkişaf zəminləri, yerləşdirmə prinsipləri**
- 32. Xalq istehlakı malları istehsalı sahəsinin inkişafı tarixindən**
- 33. Yüngül sənayesinin inkişafı və ərazi təşkili**
- 34. Azərbaycan Respublikasında ərzaq məhsulları istehsalı sahəsinin inkişafı və ərazi təşkili**
- 35. Azərbaycan Respublikasında xidmət sferası sahəsinin inkişafı və ərazi təşkili**
- 36. Xəzər dənizi haqqında ümumi məlumat**
- 37. Xəzər dənizinin hüquqi statusu**
- 38. Xəzər dənizinin bioloji aləmi**
- 39. Xəzər dənizinin xammal ehtiyatları**
- 40. Xəzər dənizinin problemləri və onların həlli yolları**
- 41. Azərbaycan Respublikasının xüsusi qorunan əraziləri,**

onların rolu və əhəmiyyəti

42. Son illərdə yaradılmış xüsusi qorunan ərazilər

43. Azərbaycan Respublikasında yaradılmış Milli Parklar

44. Azərbaycan Respublikasında yaradılmış Dövlət Təbiət Qoruqları və onların əhəmiyyəti

45. Azərbaycan Respublikasının Dövlət Yasaqlıqları, Təbiət abidələri, Palçıq vulkanları və onların əhəmiyyəti

46 İqtisadi-coğrafi rayonlaşdırmanın aparılması, rolu və əhəmiyyəti

47 Abşeron iqtisadi-coğrafi rayonunda təsərrüfat inkişafı və ərazi təşkili

48 Quba-Xaçmaz iqtisadi-coğrafi rayonu

49 Şəki-Zaqatala iqtisadi-coğrafi rayonu

50 Naxçıvan Muxtar Respublikasında təsərrüfatın

inkişafı və ərazi təşkili